




İNKLÜZİV TƏHSİL MƏRKƏZİ

CINE



Xüsusi qayğıya, diqqətə ehtiyacı olan sağlamlıq məhdudiyətli gənclərin ali təhsil almasını təmin etmək məqsədilə ADU-da inklüziv təhsil istiqamətində böyük işlər görülməkdədir. Universitetin Pedaqogika kafedrasının nəzdində inklüziv Təhsil Mərkəzinin yaradılması, heyətin peşəkarlığının yüksəldilməsi, mütəxəssislər üçün təkmilləşdirmə təlimlərinin təşkili bu sahəyə xüsusi həssaslıq göstərməyimizin təcəssümüdür.

Hazırda Azərbaycan Dillər Universitetində autizmlı və sağlamlıq imkanları məhdud tələbələr təhsil alır. Onların tədris prosesində maneəsiz iştirakı məqsədilə müvafiq şərait yaradılmışdır. Sadalananlar yüksək inklüziv mədəniyyətin göstəricisidir.

Keyfiyyətli təhsil almaq və gələcəkdə özünü bizim böyük ailənin üzvü kimi görmək istəyən hər bir gənci ADU-ya dəvət edirik.

Azərbaycanın parlaq gəncliyi, gələcəyinizi müəyyənləşdirən bir yolda sizə dəstək olmaqdan məmnunluğumuzu bildiririk.

Sizi ADU-da gözləyirik.  
akademik K.M.Abdullayev



 Cine Center of Inclusive Education

 Cine.inclusive.center

 1+994 (55) 307 71 25

 Təbriz küç. 81, Bakı

 cine.inclusive.center@gmail.com

## İNKLÜZİV TƏHSİL MƏRKƏZİ HAQQINDA

Ölkə miqyasında görülən işlərə dəstək məqsədilə cari ilin iyul ayında Azərbaycan Dillər Universitetinin Elmi Şurasının qərarı ilə "İnküziv Təhsil Mərkəzi" yaradılmışdır. Mərkəz "Könüllü Proqramı", həmçinin sağlamlıq imkanları məhdud tələbələrin keyfiyyətli ali təhsil alması istiqamətində işini davam etdirir. Proqram üzrə inküzivlik sahəsində gənc mütəxəssislərə zəruri nəzəri biliklərin verilməsi, praktik bacarıqların qazandırılması, təcrübənin təşkili, təlimlərin və müxtəlif layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

### TƏHSİLDƏ İNKLÜZİVLİK

İnküzivlik multikultural müxtəlifliyə, din, mədəniyyət, irq fərqlərinə, fiziki sağlamlıq məhdudiyətlərinə, öyrənmə çətinliklərinə malik, autizm, daun sindromlu, həmçinin xüsusi istedadlı uşaqların təhsilə cəlb olunmasıdır. Qeyri-standart inkişaf xüsusiyyətlərinə malik uşaqların ilbəil artması mövzunu daha da aktuallaşdırır. Hazırda ölkəmizdə həmin problemlərin həlli istiqamətində müxtəlif tədbirlər, çoxçeşidli proqramlar həyata keçirilir, hüquqi-normativ baza yenilənir. Sənədlərdən "2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inküziv təhsilin inkişafı üzrə Dövlət Proqramı" müstəsna əhəmiyyət daşıyır.

## İNKLÜZİV TƏHSİL MƏRKƏZİNİN XİDMƏTLƏRİ

1. Mütəxəssis hazırlığı;
2. Valideynlərlə iş;
3. İctimai maarifləndirmə;
4. SİM şəxslərlə işin təşkili;
5. Beynəlxalq əməkdaşlıq.



## İNKLÜZİV TƏHSİL MƏRKƏZİNİN MƏQSƏDİ

İnküziv Təhsil Mərkəzinin formalaşdırılmasında əsas məqsəd "2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inküziv təhsilin inkişafı üzrə Dövlət Proqramı" və fəaliyyət planının tələblərinin reallaşdırılması, bu istiqamətdə zəruri addımların atılmasından ibarətdir.